

KLİNİK VƏ SUBKLİNİK KERATOKONUSUN DƏRƏCƏLƏRİNİN DİAQNOSTİKASINDA BUYNUZ QİŞA PARAMETRLƏRİNİN YENİ QİYMƏTLƏNDİRİMƏ MEYARLARI.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan


Açar sözlər: keratokonus, buynuz qışa parametrləri

Keratokonus – buynuz qışanın ektaziyası olub, bir çox hallarda proqressivləşmiş buynuz qışa nazilməsi ilə xarakterizə olunur, bu da buynuz qışanın protruziyasına, irrequlyar astigmatizmə və görmənin azalmasına səbəb olur [1]. Xəstəliyin epidemiologiyası bir çox amillərdən, xüsusilə diaqnozun qoyulması və diaqnostik müayinə üçün istifadə edilən etnik mənsubiyətdən və meyarlardan asılı olaraq dəyişkən olur. Çoxsaylı hesablamalara görə əhali arasında xəstələnmə dərəcəsi 100000 nəfər əhaliyə 50-230 nəfər təşkil edir [1]. Diaqnozun təsdiqi üçün dəyərli müayinə buynuz qışanın topoqrafiyasıdır. Keratokonusun erkən və klinikönü mərhələlərində xəstəliyin diaqnostikası üçün buynuz qışanın daha əsaslı topoqrafik müayinələri tələb olunur [2-7]. Gözün ön şöbəsinin Şeympflüq kamerada müayinələri həm ön kamerada, həm də buynuz qışanın arxa səthində dəyişiklikləri analiz etməyə imkan verir [8]. Ehtimal edilir ki, keratokonus zamanı buynuz qışanın arxa şöbələrində zolaqların (striyaların) əmələ gəlməsi ilə stromanın nazilməsi kimi aşkar edilən dəyişikliklər, buynuz qışanın ön şöbəsindən asılı olmayaraq baş verir. Tomidokoro et al. aşkar etmişlər ki, keratokonus ilə gözlərdə və keratokonusa şübhə olduqda həm buynuz qışanın ön, həm də arxa şöbələrində dəyişikliklər baş verir [9]. Klinik və subklinik keratokonuslu gözlərdə buynuz qışanın ön səthinin elevasiyası göstəricilərinin dəyişiklikləri ilə bərabər həmçinin buynuz qışanın arxa səthinin elevasiyası göstəricilərinin dəyişiklikləri müşahidə olunur [3, 4, 10]. Bu tədqiqatlara əsaslanaraq, keratokonus zamanı buynuz qışanın arxa səthində dəyişikliklər baş verir. Beləliklə, xəstəliyin erkən mərhələlərində bu dəyişikliklərin aşkar edilməsi həkimlərə onun başlangıç mərhələsində biruza verilməsinə yardım göstərə bilər. Son onilliklarda buynuz qışanın topoqrafiyası texnologiyalarının tətbiqinə böyük cəhdərər göstərilir. Buynuz qışanın arxa səthinin qiymətləndirilməsi üçün qurğular daiqnostik texnologiyaların işlənib hazırlanmasında nailiyyətlərdən biri sayılır. Hazırkı tədqiqatda Şeympflüq kameranın tətbiqi buynuz qışanın nəinki ön, hətta arxa səthinin tədqiqini təmin edir [11, 12, 13].

Tədqiqatın məqsədi. Şeympflüq kameranın köməyi ilə buynuz qışanın ön və arxa səthlərində dəyişikliklərin, paximetrik göstəricilərin və subklinik və ya I və ya II mərhələli keratokonus ilə gözlərdə buynuz qışanın xüsusi həcm dəyişikliklərinin qiymətləndirilməsi.

Material və metodlar. Tədqiqatlar akademik Zərifə Əliyeva adına eksimer-lazer şöbəsinin bazasında aparılmış. Tədqiqatın materialını 16-49 (29,3±1,2) yaşı 78 pasiyent (82 göz) təşkil edib, onlardan 41 nəfər kişi, 37-i qadın olmuşdur. Heç bir gözda önce keçirilmiş xəstəlik olmayıb və cərrahi müdaxilə aparılmamışdır. Xəstələr dörd qrupa bölünmüştür: 2-ci dərəcəli keratokonusla I qrupa 23 göz (21 pasiyent), 1-ci dərəcəli keratokonusla II qrupa 24 göz (22 pasiyent), subklinik keratokonusla III qrupa 15 göz (15 pasiyent), kontrol qrupuna 20 göz (20 pasiyent) daxil edilmişdir. Xəstələrin hamisində hər hansı bir biomikroskopik dəyişikliklər aşkar edilməmişdir.

Pasiyentlərin qruplara bölünməsi Alio və Shabayek təsnifatı üzrə aparılmışdır [14]. Klinik keratokonus klassik əlamətlərlə: qalstuk-kəpənək şəklində topoqrafik dəyişikliklərlə, çəp oxlarsız, buynuz qışanın zirvəsində ektaziya ilə stromanın nazilməsiylə, Fleyşner halqları və Foqt zolaqları şəklində stromal dəyişikliklər xarakterizə edilmişdir. İkinci dərəcəli keratokonus (şək. 1, a) keratometriyanın 53,0 dptr-ya qədər orta qiyməti ilə və 2,5-3,5 μm orta qiymətlər ilə (3-cü, 5-ci və 7-ci sırada Zernike polinormları) komavari dəyişikliklərlə xarakterizə olunur. Birinci dərəcəli keratokonus (şək. 1, b) keratometriyanın 48,0 dptr-dən aşağı orta qiyməti ilə və 1,5-2,5 μm komavari dəyişikliklərlə xarakterizə olunur. Subklinik keratokonusun diaqnozu yuxarıda qeyd olunan meyarların köməyi ilə, eləcə də anomal əyrilik və ya qalstuk-kəpənək şəklində asimmetrik topoqrafik dəyişikliklərin mövcudluğunda (şək 1, c) və biomikroskopiya zamanı buynuz qışanın normal vəziyyətində təyin edilib. Subklinik keratokonus zamanı aşağıda sadalanan əlamətlərdən heç olmasa birinin mövcudluğu vacibdir: 47,0 dptr-ya qədər dik ox; 1,5 dptr-ya qədər çəp silindrik ox; 500 mkm-ya qədər buynuz qışanın mərkəzi qalınlığı, və ya pasiyentin cüt gözündə klinik keratokonus. Kontrol qrupuna hər hansı bir patologiyası, əhəmiyyətli refraksiyon dəyişiklikləri olmayan, cərrahi müdaxilə keçirməyən pasiyentlər daxil edilmişdir (şək. 1, d).



Şək.1. Qruplar üzrə pasiyentlərin keratotopoqrammaları

Bütün pasiyentlərə sadalanan müayinələr aparılmışdır: refraktometriya, biomikroskopiya, tonometriya, correksiyasız və correksiya ilə görmə itiliyinin təyini, göz dibinin tədqiqi. Buynuz qışa vəziyyətinin qiymətləndirilməsi hərlənən Şeympflüq kamerası Pentacam (OCULUS) cihazında aparılmışdır. Fırlanma nəticəsində kamerası Şeympflüqün nöqtəli matrixa ilə, mərkəzində xırda dəlikli 3-ölçülü təsvirini əks etdirir. Pentacam HR (HR – yüksək həllədilmə qabiliyyəti) 138 000 həqiqi nöqtələrin analizi əsasında modeli hesablaşdır. İnformasiyanın işləməsindən sonra daxili program təminatı bir neçə hesablanması və parametrlər verir. Biz buynuz qışanın ön və arxa səthlərinin aşağıdakı parametrlərini: buynuz qışanın zəif və güclü meridianlarında dioptrilərdə (dptr.) (3,0 mm diametrində) keratometrik göstəricilərini, buynuz qışa astigmatizminin dptr-də (3,0 mm diametrində) göstəricilərini, buynuz qışa elevasiyası göstəricilərini – sferikliyi (best-fit sphere (BFS)) və asferikliyin orta göstəricilərini (8,0 mm diametrində), buynuz qışanın mərkəzdə paximetriyasını və µm-də paximetriyanın minimal göstəricilərini, buynuz qışanın xüsusi həcmi göstəricilərini (central corneal volume) təhlil etmişik.

Bütün alınan məlumatlar Windows üçün SPSS (15,0) programının istifadəsi ilə statistik işlənilmişdir. Nəticələrin statistik işlənilməsi üçün statistik analizin parametrik və qeyri-parametrik metodları tətbiq edilmişdir. Yekun nümunəlik göstəricilərin normal qiymətləndirilməsi üçün Shapiro-Uilk meyarları istifadə edilmişdir. Normal bölündürülmə zamanı Student meyarları və Bonferroninin parametrik metod tətbiq olunmuşdur. Normal bölündürüləndən fərqlənən seçilmiş parametrlərin müqayisəsi zamanı qeyri-parametrik metod istifadə olunub. İki müstəqil seçimlərin müqayisəsi üçün Mann-Uitnin U-meyarı, cüt seçimlərin müqayisəsi üçün – Kruskal-Uollisin H-meyarı, keyfiyyət göstəricilərin seçimləri üçün – Pirson meyarı istifadə olunub. Buynuz qışanın ön və arxa səthləri göstəricilərinin müqayisəsi zamanı Pirsonun və Spirmenin korrelyasiya əmsalları istifadə edilmişdir.

Nəticələr və onların müzakirəsi.

Aparılan tədqiqatlar nəticəsində alınmış nəticələr göstərmişdir ki, sferik və silindrik komponentlərin statistik əhəmiyyətli fərqləri bütün qruplar arasında aşkar edilib ($p \leq 0,01$ (Kruskal-Uollis sınağı)). Xüsusilə silindrik komponent I və II qrup pasiyentlərdə statistik dürüst yuxarı olmuşdur, sferik komponent isə 2-ci dərəcəli keratokonus qrupunda dürüst yuxarı olmuşdur ($p \leq 0,01$ (Mann-Uitni meyarı)).

Kontrol qrup və subklinik keratokonus qrupu arasında yeganə statistik əhəmiyyətli fərq silindrik komponent olmuşdur ($p=0,03$ (Mann-Uitni meyari)). I və II qrup pasiyentlərdə sferik və silindrik komponentlər arasında heç bir statistik əhəmiyyətli fərq aşkar edilməmişdir ($p \geq 0,18$ Mann-Uitni meyari)). Bütün müayinə qruplarında correksiya ilə görmə itiliyi göstəricilərində statistik əhəmiyyətli fərq olmuşdur ($p \leq 0,01$ (Kruskal-Uollis sınağı)). Cədvəl 1-də qruplar üzrə refraksiya və görmə itiliyi göstəriciləri təqdim olunmuşdur.

Tədqiq edilən buynuz qışanın ön səthinin göstəricilərini təhlil edərək (cədvəl 2), qruplar arasında keratometriya və buynuz qışa astigmatizmi göstəricilərində, həmcinin elevasiya göstəricilərində dürüst fərq aşkar edilmişdir ($p \leq 0,01$ (Kruskal-Uollis sınağı)). Xüsusilə halda, 2-ci və 1-ci dərəcəli keratokonus zamanı güclü meridianın keratometrik göstəriciləri və keratometriyanın orta göstəriciləri, subklinik və kontrol qruplardan fərqli olaraq, statistik əhəmiyyətli yuxarı olmuşdur ($p < 0,01$ (Mann-Uitni meyari)). Zəif meridianın keratometrik göstəriciləri, digər iki qruplara nisbatən, 2-ci və 1-ci dərəcəli keratokonus zamanı əhəmiyyətli dərəcədə yuxarı olmuşdur ($p \leq 0,01$ (Bonferroni sınağı)). Daha əhəmiyyətli göstəricilər kontrol qrupla müqayisədə 1-ci dərəcəli keratokonus zamanı müşahidə edilmişdir ($p=0,04$ (Bonferroni sınağı)). Buynuz qışa astigmatizminin göstəriciləri kontrol qrupla müqayisədə hər üç qrupda dürüst yuxarı olmuşdur ($p < 0,01$ (Mann-Uitni meyari)). Sferikliyin göstəriciləri 2-ci dərəcəli keratokonus zamanı statistik aşağı olmuşdur, asferikliyin göstəriciləri isə birinci 2 quruda əhəmiyyətli yuxarı olmuşdur ($p < 0,01$ (Bonferroni sınağı)). Beləliklə, klinik keratokonusla olan qruplarda buynuz qışanın ön səthinin elevasiya göstəriciləri dürüst yuxarı olmuşdur, nəinki subklinik keratokonusla və kontrol qruplarda.

Tədqiq olunan qruplarda refraksiya və görmə itiliyi göstəriciləri

		I qrup (n=23)	II qrup (n=24)	III qrup (n=15)	IV qrup (n=20)
		Keratokonus 2	Keratokonus 1	Subklinik keratokonus	Kontrol qrup
Sferik komponent (dptr)	M±m	-5,36±0,95	-3,26±0,85	-1,26±0,3	-1,26±0,57
	Diapazon rəqəmləri	(-14,5 – +1,5)	(-11,5 – +1,75)	(-3,5 – 0)	(-5,75 – +3,75)
Silindrik component (dptr)	M±m	-4,28±0,46	-3,72±0,44	-1,21±0,27	-0,76±0,22
	Diapazon rəqəmləri	(-9,0 – -1,75)	(-6,25 – -1,2)	(-3,25 – -0,5)	(-3,5 – 0)
Refraksiyanın sferoekvivalenti (dptr)	M±m	-7,50±0,86	-5,12±0,84	-1,73±0,35	-1,16±0,54
	Diapazon rəqəmləri	(-18,0 – -2,25)	(-13,5 – +0,63)	(-4,7 – -0,2)	(-7,0 – +1,5)
Korreksiyasız görme itiliyi	M±m	0,06±2,65	0,09±4,33	0,09±3,35	0,08±4,25
	Diapazon rəqəmləri	(0,04 – 0,15)	(0,06 – 0,3)	(0,04 – 0,35)	(0,06 – 0,35)
Korreksiya ilə görme itiliyi	M±m	0,44±0,04	0,8±0,04	1,02±0,03	1,12±0,02
	Diapazon rəqəmləri	(0,15 – 0,8)	(0,35 – 1,0)	(0,8 – 1,1)	(1,0 – 1,2)

Cədvəl 2.

Buynuz qışanın ön səthinin əyrilikliyi, asferikliyi və elevasiyası göstəriciləri

		I qrup (n=23)	II qrup (n=24)	III qrup (n=15)	IV qrup (n=20)
Zəif meridianın keratometriyası (dptr)	M±m	48,27±0,43	44,27±0,28	43,50±0,35	42,80±0,37
	Diapazon rəqəmləri	(44,20 – 52,50)	(42,50 – 46,50)	(40,20 – 45,40)	(40,10 – 46,30)
Güclü meridianın keratometriyası (dptr)	M±m	53,20±0,46	49,27±0,22	44,85±0,46	43,81±0,44
	Diapazon rəqəmləri	(48,60 – 56,50)	(47,30 – 52,50)	(41,20 – 47,40)	(40,80 – 46,80)
Keratometriyanın orta göstəriciləri (dptr)	M±m	50,53±0,32	46,51±0,14	43,83±0,38	43,20±0,39
	Diapazon rəqəmləri	(48,10 – 53,60)	(45,50 – 47,70)	(41,20 – 46,50)	(40,60 – 46,60)
Buynuz qışa astigmatizmi (dptr)	M±m	4,84±0,58	4,55±0,43	1,84±0,26	1,14±0,19
	Diapazon rəqəmləri	(0,90 – 10,30)	(0,80 – 8,90)	(0,40 – 3,80)	(0,40 – 3,70)
Sferiklik göstəricisi (BFS) (mm)	M±m	7,23±0,06	7,63±0,05	7,74±0,08	7,89±0,07
	Diapazon rəqəmləri	(6,60 – 7,80)	(7,20 – 8,05)	(7,08 – 8,18)	(7,34 – 8,43)
Asferiklik göstəricisi	M±m	-1,18±0,07	-0,65±0,06	-0,34±0,06	-0,29±0,02
	Diapazon rəqəmləri	(-1,65 – -0,58)	(-1,34 – -0,28)	(-0,68 – -0,02)	(-0,45 – -0,13)

2-ci və 1-ci dərəcəli keratokonus zamanı güclü və zəif meridianların keratometrik göstəriciləri və buynuz qışanın arxa səthinin orta keratometrik göstəriciləri (cədvəl. 3) subklinik və nəzarət qruplardan fərqli olaraq statistik əhəmiyyətli yuxarı olmuşdur ($p<0,02$ (Mann-Uitni meyari)). Statistik əhəmiyyətli fərqlər arxa buynuz qışa astigmatizminin göstəricilərində nəzarət və subklinik keratokonus ilə qruplar arasında aşkar edilmişdir ($p=0,01$ (Mann-Uitni meyari)). Sferikliyin göstəriciləri, digər üç qruplara nisbətən, 2-ci dərəcəli keratokonus zamanı statistik aşağı olmuşdur ($p\leq0,02$ (Mann-Uitni meyari)), 1-ci dərəcəli keratokonus və subklinik keratokonus arasında qeyri-mötəbər olmuşdur ($p=0,24$ (Mann-Uitni meyari)). Arxa səthin asferiklik göstəriciləri, digər iki qrupa nisbətən, 2-ci və 1-ci dərəcəli keratokonus zamanı əhəmiyyətli yuxarı olmuşdur, ($p<0,01$ (Mann-Uitni meyari)).

Buynuz qışanın ön və arxa mərkəzi əyriliyinin dəyişiklikləri kliniki keratokonusla olan gözlərdə əhəmiyyətli dərəcədə ifadə edilmişdir. Bununla belə, buynuz qışanın ön və arxa mərkəzi əyriliyində subklinik və kontrol qruplar arasında əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Bu bizim fərziyyəmizi təsdiq edir ki, subklinik

keratokonus zamanı buynuz qışanın topoqrafik aşkar edilmiş asimetriyası, buynuz qışanın mərkəzi əyriliyinin əhəmiyyətli dəyişiklikləriyle müşayiət olunmur. Beləliklə, subklinik keratokonus ilə gözlərdə buynuz qışanın topoqrafik dəyişiklikləri, buynuz qışanın asimetriyasına səbəb olaraq, buynuz qışanın periferiyasından başlanır (əsasən aşağı seqmentdən). Bu həmçinin Tomidokoro et al. tədqiqatlarında təsdiq edilir [8]. Mərkəzi sahədə astigmatizm göstəricilərinin məlumatlarını təhlil edərək, nəzarət və subklinik qruplar arasında, həmçinin nəzarət qrupu və kliniki keratokonus ilə qruplar arasında əhəmiyyətli fərqlər aşkar edilmişdir. Subklinik qrupunda ön və arxa astigmatizmin daha yüksək göstəriciləri, nəzarət qrupuya müqayisədə, bu qrup pasiyentlərin silindrik komponentin daha yüksək göstəricilərinə uyğundur. Schlegel et al. tədqiqatçıları ilə həmçinin normal gözlərlə müqayisədə subklinik keratokonus ilə gözlərdə ön və arxa astigmatizmin göstəricilərinin əhəmiyyətli artımı aşkar edilmişdir [4].

Cədvəl 3.

Buynuz qışanın arxa səthinin əyrilikliyi, asferikliyi və elevasiyası göstəriciləri

	I qrup (n=23)	II qrup (n=24)	III qrup (n=15)	IV qrup (n=20)
Zəif meridianın keratometriyası (dptr)	M±m	-7,18±0,12	-6,53±0,09	-6,16±0,08
	Diapazon rəqəmləri	(-8,25 – -6,00)	(-7,50 – -6,00)	(-6,75 – -5,50)
Güclü meridianın keratometriyası (dptr)	M±m	-8,19±0,09	-7,27±0,13	-6,78±0,12
	Diapazon rəqəmləri	(-9,25 – -7,40)	(-8,30 – -5,60)	(-7,45 – -6,10)
Keratometriyanın orta göstəriciləri (dptr)	M±m	-7,68±0,09	-6,86±0,05	-6,42±0,08
	Diapazon rəqəmləri	(-8,65 – -7,00)	(-7,40 – -6,40)	(-7,20 – -6,00)
Buynuz qışa astigmatizmi (dptr)	M±m	1,07±0,12	1,02±0,1	0,56±0,07
	Diapazon rəqəmləri	(0,30 – 2,50)	(0,30 – 1,90)	(0,30 – 1,20)
Sferiklik göstəricisi (BFS) (mm)	M±m	6,17±0,15	6,25±0,06	6,34±0,07
	Diapazon rəqəmləri	(5,42 – 8,56)	(5,91 – 7,36)	(5,64 – 6,56)
Asferiklik göstəricisi	M±m	-1,18±0,09	-0,66±0,07	-0,36±0,09
	Diapazon rəqəmləri	(-1,85 – -0,14)	(-1,45 – 0,04)	(-1,05 – -0,05)
				(-1,01 – -0,02)

BFS göstəricilərinin əhəmiyyətli fərqləri kliniki keratokonus ilə iki qrup arasında aşkar edilmiş, lakin on ifadə edilmiş dəyişikliklər 2-ci dərəcəli keratokonus qrupunda olmuşdur. Buynuz qışanın ön və arxa səthlərinin 2-ci dərəcəli keratokonus zamanı BFS-nin əhəmiyyətli dərəcədə aşağı göstəriciləri aşkar edilmişdir. Bu parametr buynuz qışa səthinin on kiçik kvadratları üzrə hesablanmış buynuz qışanın say qiymətiylə ümumi əyriliyini göstərir. Beləliklə, BFS göstəriciləri keratokonusun müxtəlif dərəcələrinin aşkar edilməsi üçün kifayət qədər həssas deyil. Sanctis et al. tədqiqatlarında Şeymflüq kamerada buynuz qışanın arxa səthinin orta maksimal hündürlüyü klinik və subklinik keratokonus zamanı əhəmiyyətli dərəcədə yuxarı olmuşdur [2]. Lakin, məlum olduğu kimi, heç bir tədqiqatda maksimal elevasiyanın təkrarlanması haqqında məlumat mövcud deyil. Buynuz qışanın asferikliyinə gəlincə, keratokonus zamanı buynuz qışanın hər iki səthi əhəmiyyətli dərəcədə uzadılmış formada olub, yəni mənfi asferikliyə malik olmuşdur.

Cədvəl 4-də qruplar üzrə yuxarıda göstərilən göstəricilər arasında korrelyasiyanın əmsalları təqdim olunmuşdur. Kontrol qrupda buynuz qışanın ön və arxa səthlərinin keratometriya göstəriciləri arasında ifadə edilmiş korrelyasiya aşkar olunmuşdur. Lakin, 1-ci dərəcəli keratokonus ilə üçüncü qrup pasiyentlərdə bu göstəricilər arasında korrelyasiya daha da aşağı olmuşdur. Ön və arxa buynuz qışa astigmatizminin göstəricilərinə gəlincə, kontrol qrupdan başqa, tədqiq edilən üç qrupda yüksək korrelyasiya müşahidə olunmuşdur. Həmçinin kontrol qrupda və subklinik keratokonus ilə pasiyentlər qrupunda buynuz qışanın ön və arxa səthlərinin sferiklik göstəriciləri arasında yüksək korrelyasiya qeyd edilir. Buynuz qışanın ön və arxa səthlərinin asferikliyi göstəricilərinin arasında korrelyasiya 1-ci dərəcəli keratokonus ilə pasiyentlər qrupunda ifadəli, subklinik keratokonus və 2-ci dərəcəli keratokonus zamanı mötədil, və kontrol qrupda aşağı olmuşdur.

**Buynuz qışanın ön və arxa səthlərinin keratometriyası,
asferikliyi və elevasiyası göstəriciləri arasında korrelyasiya əmsalları**

Tədqiq edilən göstəricilər	korrelyasiya əmsali	I qrup (n=23)	II qrup (n=24)	III qrup (n=15)	IV qrup (n=20)
Zəif meridianın keratometriyası (dptr)	r	-0,73	-0,37	-0,83	-0,9
	p	.01	.12	<.01	<.01
Güclü meridiannın keratometriyası (dptr)	r	-0,67	-0,32	-0,81	-0,96
	p	<.01	.19	<.01	<.01
Keratometriyanın orta göstəriciləri (dptr)	r	-0,56	-0,34	-0,85	-0,94
	p	.02	.16	<.01	<.01
Buynuz qışa astigmatizmi (dptr)	r	0,91	0,81	0,85	0,62
	p	<.01	.01	<.01	<.01
Sferiklik göstəricisi (BFS) (mm)	r	0,56	0,65	0,96	0,92
	p	.02	<.01	<.01	<.01
Asferiklik göstəricisi	r	0,63	0,89	0,62	0,17
	p	<.01	<.01	.02	.47

Buynuz qışanın ön və arxa səthləri arasında keratometriyanın orta qiymətlərinin müqayisəsi zamanı aşağıdakı orta statistik qiymətlər aşkar edilmişdir: kontrol qrupunda $-0,146 \pm 0,003$; subklinik keratokonus ilə qrupda $-0,146 \pm 0,005$; 1-ci dərəcəli keratokonus ilə qrupda $-0,148 \pm 0,005$; 2-ci dərəcəli keratokonus ilə qrupda $-0,152 \pm 0,007$. Statistik yüksək göstəricilər, digər üç qrupa nisbətən, 2-cidərəcəli keratokonus ilə qrupda yuxarı olmuşdur. Buynuz qışanın ön və arxa səthləri arasında astigmatizm göstəricilərinin müqayisəsi zamanı statistik əhəmiyyətli fərqli aşkar edilməmişdir: kontrol qrupunda $-0,333 \pm 0,170$; subklinik keratokonus ilə qrupda $-0,338 \pm 0,202$; 1-ci dərəcəli keratokonus ilə qrupda $-0,268 \pm 0,188$; 2-ci dərəcəli keratokonus ilə qrupda $-0,257 \pm 0,134$ olmuşdur ($p=0,12$ (Kruskal-Uollis sınağı)).

Buynuz qışanın ön və arxa səthlərinin həndəsi profillərini müqayisə edərək, kontrol və subklinik qruplarında buynuz qışanın ön və arxa mərkəzi əyriliyi arasında yüksək korrelyasiya aşkar edilmişdir, lakin klinik keratokonus ilə gözlərdə bu korrelyasiya müşahidə olunmamışdır. Beləliklə, ektaziyalar zamanı buynuz qışanın əyriliyi dəyişir. Kombinə olunmuş Plasido skan edən sistemində müayinə zamanı Tomidokoro et al., kontrolla müqayisədə, klinik və subklinik keratokonus ilə gözlərdə buynuz qışanın ön və arxa səthləri arasında olduqca aşağı korrelyasiyanın olduğunu aşkar etmişdilər [9]. Beləliklə, buynuz qışanın ön və arxa səthləri arasında korrelyasiya keratokonus ilə gözlərdə minimallaşdırılır. Gözlənilən kimi, ön və arxa keratometriyanın analizi zamanı aşkar edilmişdir ki, buynuz qışanın ön səthi ən yüksək dioptriyalığı malikdir. İkinci dərəcəli keratokonus zamanı buynuz qışanın ön və arxa səthlərinin mərkəzi əyriliyi arasında aşağı korrelyasiyaya baxmayaraq, bu qrupda buynuz qışanın ön və arxa səthlərinin keratometriya göstəriciləri arasında yüksək korrelyasiya aşkar edilmişdir. Bu onu göstərir ki, 2-ci dərəcəli keratokonus ilə gözlərdə göstəricilər görə buynuz qışanın arxa səthində dəyişikliklər əhəmiyyətli dərəcədə yuxarı olmuşdur.

Astigmatizmə gəlincə, buynuz qışanın ön və arxa səthləri arasında korrelyasiya subklinik keratokonusla və 1-ci və 2-ci dərəcəli keratokonus ilə qruplarda ifadə edilmişdir. Bununla belə, kontrol qrupda bu göstəricilərin müləyim korrelyasiyası aşkar edilmişdir. Bu Dubbelman et al. tərəfindən alınmış nəticələrlə uyğun gəlir, onlar buynuz qışanın hər iki səthinin üfüqi vəziyyətindən fərqli olaraq, şaquli vəziyyətinə görə daha yastı olmasına aşkar etmişlər [8]. Buna görə buynuz qışanın ön və arxa səthləri arasında astigmatizm göstəricilərinin müəyyən korrelyasiya dərəcəsi mövcuddur. Ön-arxa astigmatizmin nisbəti zamanı aşkar edilmişdir ki, buynuz qışanın ön səthi, arxa səthində fərqli olaraq, astigmatizmin daha yüksək göstəricilərinə malikdir.

Baxmayaraq ki, BFS göstəriciləri kontrol və subklinik qruplarda güclü korrelyasiya edir, keratokonusla iki kliniki qrupda bu göstəricilərin arasında daha aşağı korrelyasiya aşkar edilmişdir. Bu ektaziyalı buynuz qışa zamanı ön-arxa səthlərin mərkəzi əyrilik göstəriciləri arasında aşağı korrelyasiyaya uyğun gəlir. Müləyim

korrelyasiya subklinik keratokonus və klinik keratokonus zamanı buynuz qışanın ön-arxa səthlərinin asferikliyi göstəriciləri arasında aşkar edilmişdir. Bu göstəricinin olduqca ifadəli korrelyasiyası 1-ci dərəcəli keratokonus zamanı müşahidə edildirdi. Bununla belə, kontrolda buynuz qışanın hər iki səthinin asferik profillərinin arasında korrelyasiyalar aşkar edilməmişdir, hərçənd mərkəzi əyriliyin arasında korrelyasiya aşkar edilmişdi. Schlegel et al. həmkarları tərəfindən normada və subklinik keratokonus olan gözlərdə buynuz qışanın ön və arxa səthlərinin asferikliyi göstəricilərinin arasında aşağı korrelyasiya aşkar edilmişdi [4].

Müxtəlif qruplarda paximetriyanın və buynuz qışanın həcmimin təhlili zamanı (cədvəl. 5) mərkəzdə paximetriya göstəricilərinin, minimal paximetriyanın və buynuz qışa həcmimin statistik əhəmiyyətli dərəcədə fərqi aşkar edilmişdir ($p<0,01$ (Mann-Uitni meyarı)). Mərkəzi və minimal paximetriya göstəriciləri I və II qruplarda dürüst aşağı olmuşdur ($p\leq0,03$ (Bonferroni sınağı)). Kontrol və subklinik keratokonuslu qrupların bu göstəriciləri arasında statistik əhəmiyyətli fərqlər aşkar edilməmişdir ($p=0,99$ (Bonferroni sınağı)). Kontrol və 2-ci dərəcəli keratokonus ilə qruplar arasında və 2-ci və 1-ci dərəcəli keratokonus qrupları arasında buynuz qışa həcmimin göstəriciləri statistik əhəmiyyətli olmuşdur ($p=0,01$ və müvafiq olaraq $p=0,03$ (Mann-Uitni meyarı)).

Paximetriya və buynuz qışanın topoqrafiyasının analizi refraksiyon cərrahiyyə üçün və buynuz qışanın ektaziyalarının diaqnostikasında pasiyentlərin əməliyyat öbü skrininqi zamanı əvəzolunmaz tədqiqat hesab edilir [3, 6]. Tədqiqatımızda biz subklinik keratokonus, 1 və 2 dərəcəli keratokonus zamanı, son qrupda minimal qiymətlərlə, paximetriyanın daha aşağı göstəricilərini aşkar etdik. Beləliklə, buynuz qışa ektaziyaları ilə gözlərdə Şeympflüq sisteminin köməyi ilə buynuz qışanın paximetriyası yüksək dəqiqliyə malikdir. Buynuz qışanın həcmi – keratokonusun diaqnostikası üçün və refraksiya cərrahiyyəsi namizədlərin skrininqi üçün yeni indeksdir [15]. Hər dörd qrupda bu göstəricini təhlil edərək, biz əhəmiyyətli fərq aşkar etmədik. 2-ci dərəcəli keratokonus ilə gözlərdə buynuz qışa həcmimin göstəricisi əhəmiyyətli aşağı olmuşdur, bu da paximetriyanın əhəmiyyətli aşağı göstəriciləriylə uyğun gəlir. Paximetriyanın aşağı göstəriciləriylə yanaşı 1-ci dərəcəli keratokonus ilə gözlərdə buynuz qışa həcmi göstəricilərinin azalması aşkar edilməmişdir. Mümkün səbəblərdən biri ola bilər ki, keratokonusun erkən mərhələlərində buynuz qışa həcmimin yenidən paylaşıdırılması buynuz qışa toxumasının itməsi olmadan baş verir.

Cədvəl 5.

Tədqiq edilən qrupların pasiyentlərində paximetriya və buynuz qışa həcmi göstəriciləri.

		I qrup (n=23)	II qrup (n=24)	III qrup (n=15)	IV qrup (n=20)
		Keratokonus 2	Keratokonus 1	Subklinik keratokonus	Kontrol qrup
Paximetriya mərkəzdə (μm)	M±m	447,61±8,08	499,63±6,69	516,31±11,8	549,63±6,4
	Diapazon rəqəmləri	(412 – 516)	(439 – 555)	(451 – 575)	(478 – 589)
Minimal paximetriya (μm)	M±m	443,54±6,99	487±7,26	507,23±11,9	547,55±6,18
	Diapazon rəqəmləri	(399 – 497)	(418 – 539)	(425 – 569)	(482 – 585)
Buynuz qışa həcmi (mm^2)	M±m	57,89±0,53	59,00±0,58	58,91±1,26	60,83±0,73
	Diapazon rəqəmləri	(52,74 – 60,56)	(55,30 – 63,20)	(52,30 – 69,50)	(54,90 – 66,70)

Bu tədqiqatda buynuz qışanın müxtəlif parametrləri, həmcinin 2-ci, 1-ci mərhələli keratokonusla, subklinik keratokonuslu üç qrupda və kontrol qrupda buynuz qışanın ön və arxa səthləri arasında korrelyasiyanın dərəcəsi qiymətləndirilmişdir. Bu tədqiqatdan istifadə edərək, biz buynuz qışanın arxa səthinin dəyişikliklərini bürüzə verdik, eləcə də subklinik hallarda buynuz qışanın ön səthinin dəyişikliklərinin, paximetrik göstəricilərin və buynuz qışa həcmi göstəricilərinin arasında korrelyasiyanı aşkar etdik.

Kliniki keratokonus ilə gözlərdə, control qrupdan fərqli olaraq, silindrik komponentin göstəriciləri yuxarı olmuşdur. Aşkar edilmişdir ki, kontrol qrupu ilə müqayisədə, subklinik keratokonus zamanı astigmatizm komponentinin daha əhəmiyyətli təzahürü qeyd edilir. 1-ci və 2-ci mərhələ keratokonus zamanı astigmatizm komponentinin göstəriciləri əhəmiyyətli yuxarı olmuşdur, bu da digər tədqiqatlarla təsdiq edilir [4]. Aşkar edilmişdir ki, bəzi parametrlər subklinik və klinik keratokonusun üzə çıxardılması üçün faydalı olmuşdur. Xüsusi

halda, buynuz qışanın ön səthinin keratometriya göstəriciləri və buynuz qışanın ön-arxa səthlərinin astiqmatizm komponentinin göstəriciləri ifadə edilmiş həssaslıq və spesifikliyə malik idilər. Beləliklə, buynuz qışanın ön səthinin keratometriya göstəricilərinin analizi keratokonusun diaqnostikasında həllədici qiymətə malikdir. Asferiklik və sferiklik kimi parametrlər keratokonusun diaqnostikası üçün zəif diaqnostik meyarlara malikdirlər. Bu onunla izah olunur ki, ola bilsin həmin göstəricilər bizi, buynuz qışa ektaziyasının başlangıç dəyişikliklərinin aşkar edilməsi üçün lazımdır gələn, buynuz qışanın lokal dəyişikliklərini üzə çıxarmadan, ümumi səthindən məlumat verir. Subklinik keratokonusun aşkar edilməsi üçün daha faydalı məlumatlar buynuz qışanın ön və arxa səthlərinin astiqmatizm göstəriciləri olmuşdur, hərçənd məhdudlaşdırılmış spesifikasiya malik olmuşlar.

Bütövlükdə, klinik və subklinik keratokonus zamanı buynuz qışanın ön və arxa səthləri astiqmatizminin yüksək göstəriciləri aşkar edilmişdir. Bütün tədqiq edilən qruplarda ön və arxa səthlərinin astiqmatizm göstəricilərinin arasında korrelyasiya müəyyən edilmişdir. Klinik keratokonus ilə gözlərdə buynuz qışanın səthi, buynuz qışanın hər iki səthində ifadə edilmiş dikliyə müvafiq olaraq, əhəmiyyətli dərəcədə uzadılmışdı. Digər tərəfdən, normada və subklinik keratokonus zamanı buynuz qışanın ön səthinin keratometrik göstəricilərinin dəyişiklikləri buynuz qışanın arxa səthinin keratometrik göstəricilərinin dəyişikliklərlə korrelyasiya olunurdu. Klinik keratokonus ilə gözlərdə bu göstəricilərin arasında korrelyasiya əhəmiyyətli aşağı olmuşdur. Beləliklə, klinik keratokonus zamanı buynuz qışanın ön və arxa səthlərinin keratometrik göstəriciləri arasında korrelyasiya əhəmiyyətli dərəcədə enir. Bundan əlavə, ifadə edilmiş keratokonus zamanı buynuz qışanın arxa səthinin əyrilik göstəricilərinin dəyişiklikləri, ön səthindən fərqli olaraq, daha yüksək olmuşdur. Xüsusilə 2-ci dərəcəli keratokonus zamanı dəyişikliklərin bütün göstəriciləri buynuz qışanın hər iki səthində paximetriyanın enməsi ilə və buynuz qışa həcmnin göstəricisiylə müşayiət olunurdu.

Yekun

Beləliklə, ifadə edilmiş keratokonus zamanı buynuz qışanın ön və arxa səthinin əyrilik göstəriciləri arasında korrelyasiya yoxdur, normada və klinik keratokonus zamanı isə buynuz qışanın ön və arxa səthlərinin astiqmatizm göstəriciləri arasında yüksək korrelyasiya aşkar edilmişdir. Bu nəticələr zidd görünə bilər, amma bu belə deyil. Buynuz qışanın ön səthində yüksək dərəcəli astiqmatizm olduğu zaman, arxa səthində də yüksək dərəcəli astiqmatizm müşahidə edilir. Lakin, buynuz qışanın iki səthi buynuz qışanın eyni orta əyriliyinə malik ola bilməz. Məsələn, 3,0 dptr. astiqmatizm qrupunda, ola bilsin, bütün pasiyentlər 49,0 dptr. buynuz qışanın orta keratometriyasına malik deyil.

Keratokonusun subklinik və klinik formalarının daha dəqiq diaqnostikası üçün buynuz qışa, iki səthdən ibarət və müəyyən həcmnin qiymətlərinə malik olan, 3-D element kimi baxılmalıdır.

ƏDƏBİYYAT:

1. Rabinowitz Y.S. Keratoconus // Surv.Ophthalmol., 1998, v.42, p.297–319.
2. de Sanctis U., Loiacono C., Richiardi L. et al. Sensitivity and specificity of posterior corneal elevation measured by Pentacam in discriminating keratoconus/ subclinical keratoconus // Ophthalmology, 2008, v.11 p.1534–1539.
3. Nilforoushan M.R., Speaker M., Marmor M. et al. Comparative evaluation of refractive surgery candidates with Placido topography, Orbscan II, Pentacam, and wave front analysis // J. Cataract. Refract. Surg., 2008, v.34, p.623–631.
4. Schlegel Z., Hoang-Xuan T., Gatinel D. Comparison of and correlation between anterior and posterior corneal elevation maps in normal eyes and keratoconus-suspect eyes // J. Cataract. Refract. Surg., 2008, v.34, p.789–795.
5. Buhren J., Kuhne C., Kohnen T. Defining subclinical keratoconus using corneal first-surface higher-order aberrations // Am. J. Ophthalmol., 2007, v.143, p.381–389.
6. Jafri B., Li X., Yang H. et al. Higher order aberrations and topography in early and suspected keratoconus // J. Refract. Surg., 2007, v.23, p.774–781.
7. Lim L., Wei R.H., Chan W.K. et al. Evaluation of higher order ocular aberrations in patients with keratoconus // J. Refract. Surg., 2007, v.23, p.825–828.
8. Dubbelman M., Sicam V.A., Van der Heijde G.L. The shape of the anterior and posterior surface of the aging human cornea // Vision Res., 2006, v.46, p.993–1001.
9. Tomidokoro A., Oshika T., Amano S. et al. Changes in anterior and posterior corneal curvatures in keratoconus // Ophthalmology, 2000, v.107, p.1328–1332.

10. Rao S.N., Raviv T., Majmudar P.A. et al. Role of Orbscan II in screening keratoconus suspects before refractive corneal surgery // Ophthalmology, 2002, v.109, p.1642–1646.
11. Shankar H., Taranath D., Santhirathelagan C.T. et al. Anterior segment biometry with the Pentacam: comprehensive assessment of repeatability of automated measurements // J. Cataract. Refract. Surg., 2008, v.34, p.103–113.
12. Pin'ero D.P., Saenz Gonza'lez C., Alio J.L. Intraobserver and inter-observer repeatability of curvatura and aberrometric measurements of the posterior corneal surface in normal eyes using Scheimpflug photography // J. Cataract. Refract. Surg., 2009, v.35, p.113–120.
13. Chen D., Lam A.K.C. Reliability and repeatability of the Pentacam on corneal curvatures // Clin. Exp. Optom., 2009, v.92, p.110–118.
14. Alio J.L., Shabayek M.H. Corneal higher order aberrations: a method to grade keratoconus // J. Refract. Surg., 2006, v.22, p.539–545.
15. Ambrosio R.Jr., Alonso R.S., Luz A. et al. Corneal-thickness spatial profile and corneal-volume distribution: tomographic indices to detect keratoconus // J. Cataract. Refract. Surg., 2006, v.32, p.1851–1859.

Абдулалиева Ф.И.

НОВЫЕ КРИТЕРИИ ОЦЕНКИ ПАРАМЕТРОВ РОГОВИЦЫ В ДИАГНОСТИКЕ СУБКЛИНИЧЕСКОГО И НАЧАЛЬНЫХ СТЕПЕНЕЙ КЛИНИЧЕСКОГО КЕРАТОКОНУСА.

Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Азербайджан, г.Баку

Ключевые слова: кератоконус, параметры роговицы

РЕЗЮМЕ

Целью настоящего исследования было оценить изменения в передней и задней поверхностях роговицы, пахиметрических данных и изменения удельного объема роговицы на глазах с субклиническим кератоконусом или с кератоконусом I или II стадии с помощью системы Шеймпфлюга.

Материал и методы исследования.

Исследования проводились на базе эксимер-лазерного отдела Национального Центра Офтальмологии имени академика Зарифы Алиевой. В исследование были включены 78 пациентов (82 глаз) в возрасте от 16 до 49 лет ($29,3 \pm 1,2$), из них 41 мужчин и 37 женщин. Ни на одном глазу ранее не было перенесенных глазных болезней и не проводилось хирургических вмешательств. Все пациенты были распределены на IV группы. В I группу с кератоконусом 2-ой степени вошли 23 глаз (21 пациентов), во II группу с кератоконусом 1-ой степени вошли 24 глаз (22 пациентов), в III группу с субклиническим кератоконусом вошли 15 глаз (15 пациентов), в контрольную группу вошли 20 глаз (20 пациентов). У всех пациентов каких-либо изменений биомикроскопически не выявлено.

Результаты и их обсуждение.

Используя данное исследование, мы выявили изменения задней поверхности роговицы, а также обнаружили корреляцию между изменениями передней поверхности роговицы, пахиметрическими показателями и показателями объема роговицы даже в субклинических случаях. Выявлено, что некоторые параметры были полезны для выявления субклинического и клинического кератоконуса. В частности, показатели кератометрии передней поверхности роговицы и показатели астигматического компонента передне-задней поверхности роговицы обладали выраженной чувствительностью и специфичностью. В целом, при клиническом и субклиническом кератоконусе выявлены высокие показатели астигматизма передней и задней поверхностей роговицы. Определена корреляция между показателями астигматизма передней и задней поверхностей во всех исследуемых группах.

Заключение. Таким образом, анализ показателей кератометрии передней поверхности роговицы имеет решающее значение в диагностике кератоконуса. Такие параметры, как асферичность и сферичность, обладают слабыми диагностическими критериями для диагностики кератоконуса. Возможно, это объясняется тем, что эти показатели информируют нас об общей поверхности роговицы, не выявляя локальных изменений роговицы, что необходимо для выявления начальных изменений эктазии роговицы.

NEW CRITERIA OF CORNEAL PARAMETERS ESTIMATION IN THE DIAGNOSIS OF SUBCLINICAL AND INITIAL DEGREES OF CLINICAL KERATOCONUS.

National Centre Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: clinical keratoconus, corneal parameters

SUMMARY

Aim. To estimate the changes in the anterior and posterior surfaces of cornea, pachymetric data and changes of specific volume of cornea on the eyes with subclinical keratoconus and keratoconus of I or II stages with the help of Scheimpflug system.

Material and methods.

The investigations were held on the basis of eximer-laser department of the National Centre of Ophthalmology after acad. Zarifa Aliyeva. The investigation included 78 patients (82 eyes) at the age of 16-49 years of old ($29,3 \pm 1,2$), from them 41 men and 37 women. There were no previously borne eye diseases or surgical intervention on the eyes. All patients were divided into 4 groups. The 1st group with keratoconus of 2 stage consisted of 23 eyes (21 patients), the 2nd group with keratoconus of 1 stage – 24 eyes (22 patients), the 3rd group with subclinical keratoconus – 15 eyes (15 patients), control group – 20 eyes (20 patients). There were no any biomicroscopically revealed changes in all patients.

Results and discussion.

Using this investigation we've revealed the changes of posterior cornea and found the correlations between changes of anterior surface of cornea, pachymetric indices and indices of corneal volume even in subclinical cases. It was detected that some parameters were useful for revealing of subclinical and clinical keratoconus. In particular, the indices of keratometry of anterior corneal surface and indices of astigmatic component of anterior-posterior corneal surfaces had an expressed sensitivity and specificity.

On the whole, in the clinical and subclinical keratoconus the high indices of astigmatism of anterior and posterior corneal surfaces were revealed. We defined the correlation between astigmatism indices of anterior and posterior surfaces in all investigated groups.

Conclusions.

So, analysis of indices of keratometry of anterior corneal surface has the decisive significance in keratoconus diagnosis. Such parameters as asphericity and sphericity possess with weak diagnostic criteria for keratoconus diagnostics. Possibly it's accounted by that these indices inform us about common corneal surface, not revealing local changes of cornea that is necessary for detecting of initial changes of corneal ectasia.

Для корреспонденции:

Абдулалиева Фарах Ингилаб кызы, кандидат медицинских наук, научный сотрудник отдела хирургии и трансплантации роговицы Национального Центра Офтальмологии им. академика З.А.Алиевой

Адрес: AZ1114, ул.Джавадхана, 32/15

Телефон: 596 09 47

E-mail: farah-dr@mail.ru; administrator@eye.az

BLUpan[®] UD

гиалуронат натрия декспантенол

- Метаболик
- Протектор роговицы

pharma STULLN